

*Orxan QULUZADƏ*

## TÜRKİYƏDƏ TELEVİZİYANIN TARİXİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

### РЕЗЮМЕ

В статье говорится об истории и этапах развития телевещания в Турции. Телевидение начала свою работу в Турции в середине 50-х годов прошлого века. Разрушения телевизионного монополии TPT в начале 90-х годов, с помощью частного сектора, способствовала резкому развитию данного вида СМИ. В настоящее время телевидение Турции

является одним из ведущих в мире и является самой популярной платформой для получения информации и развлечения. Параллельно к глобализации, телевещание в Турции преодолевает границы страны. По данным Института Статистики Турции (TÜİK) в стране зарегистрировано более 1200 радио и телевизионных каналов.

**Ключевые слова:** Турция, телевидение, TPT

## SUMMARY

This article highlights history and development stages of television in Turkey.

History of television in Turkey starts in the mid-1950s. The destruction of the TV monopoly of TRT in the early 1990s, with the help of the private sector, contributed to the rapid development of this type of media. Currently, Turkey's TV is one of the leading in the world and is the most popular platform for information and entertainment. In parallel to globalization, television broadcasting in Turkey crossing borders of country. According to the Institute of Statistics of Turkey (TÜİK), more than 1200 radio and television channels are registered in the country.

**Key words:** Turkey, television, TRT

Ötən əsr kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə yadda qaldı. Gündümzdə istifadə etdiyimiz radio, televiziya, internet kimi kommunikasiya vasitələri 20-ci əsrədə sürətlənən elmi-texniki inkişafın nəticəsidir. Belə ki, 20-ci əsrin əvvəllərində keşf olunan radio yayımı, Birinci Dünya müharibəsinin ardından qısa müddədə gündəlik sosial həyata yerləşdi. (1,64) İkinci Dünya müharibəsi ərzəsində radionun ictimai rəy formalaşdırmaq gücü nəzərə alınaraq əsas təbliğat vasitəsinə çevrildi. Elektromagnit dalgaları vasitəsi ilə səsin ötürülməsindən mühəffəqiyət, bu yolla rəsmiyyət də ötürülməsi sahəsində araşdırılmaları sürətləndirdi. Keçən əsrin 30-cu illərində bu sahədə artıq uğurlu sinaqlar keçirilirdi. 1939-cu ildə ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə Nyu Yorkda "Dünya Sərgisi"nin açılışı televiziya vasitəsi ilə canlı yayılmışdı. Artıq 1941-ci ildə ABŞ-da ilk dəfə özəl teleyayım üçün icazə verildi. Televiziya qısa zamanda qərbədə və ardından bütün dünyada yayılıraq, ən populyar informasiya platformasına çevrildi. Teleyayım ölkə sərhədlərini aşaraq, qloballaşmanın tətikçilərindən biri oldu. Qlobal informasiya aximını sürətləndirən televiziya M. Maklütünin "qlobal kəndi"nin yaranmasına öncülərdən oldu.

Türkiyədə radio qərb ilə hardasa paralel olaraq inkişaf edib. Türkiyədə ilk radio sinaqları 1922-ci ildə həyata keçmişdir. Bunun davamı olaraq, ölkədə ilk radio yayımı Avropanan 5 il sonra 1927-də dövlət tərəfindən

İstanbulda və Ankarada reallaşdı. Radioyayım 40-ci illərdə ölkə ərazisində genişləndi, 70-ci illərdə isə Türkiyənin hər tərəfini əhatəsinə aldı. (2, 229)

Türkiyədə televiziya isə, qərbən nisbətən gec inkişaf etmişdir. Rəsədionun ekinə Türkiyədə ilk televiziya yayımı dövlət tərəfindən yox, universitetdə elm adamlarının sayı ilə məhdud auditoriyaya hədəflənərək həyata keçdi. İstanbul Texniki Universiteti Yüksək Tezliklər Kafedrası Müdirü Professor Mustafa Santur İkinci Dünya müharibəsindən sonra Avropa səfəri zamanı ilk dəfə olaraq televiziya yayımı ilə tanış olur. Türkiyəyə qayıtdan sonra M. Santur tələbəsi Adnan Ataman ilə bərabər Türkiyədə ilk televiziya yayımının İTÜ TV-nin qurulması üçün fəaliyyətə başlayır. Universitet tərəfindən televiziya yayımı üçün sinaqların keçirilməsi məqsədi ilə 3 otaq studiya olaraq ayrırlar. Universitet binasının damında, gömülü direyi antena əvəzi olaraq quraşdırılır. "Philips" şirkəti tərəfindən 1952-ci ildə universitetə bir ədəd kamera və lazımi texniki avadanlıq hədiyyə edilir. Bu tarix Türkiyədə televiziya yayımının başlangıcı hesab edilir. O zamanlar Türkiyədə televiziya qəbuləcisi yalnız 10 ədəd mövcud idi. Bunlardan dördü universitetdə, üçü bu işlə məşğul olan elm adamlarının evində, qalanları isə İstanbul Beyoğlu məhəlləsindəki dəbdəbəli mağazaların vitrininə müştəri cəlb etmək məqsədi ilə quraşdırılmışdı. İlk dəfə televiziya yayımı mətbuat nümayəndələrinin iştirakı ilə aprel 1952-də həyata keçir. İlk yayımın operatoru, Adnan Ataman, ilk aparıcı isə, İTÜ Radio diktatoru Fatih Pasiner olur. İlk yayında Feriha Tunçeli, Nebahat Yedibaş, Cevdet Çağla və Hüseyin Coşar kimi müsiqicilər iştirak edir. Davamlı yayım isə iyun 1953-dən etibarən həyata keçməyə başlayır. İlk yayınlar həftədən bir dəfə yarım saat reallaşdırıldı. (3, 25-27) Televiziyyaya cəmiyyətin böyük maraqqı səbəbi ilə, universitetin konfrans zalında program vaxtı televiziya qəbuləcisi quraşdırıldı. Zamanla yayım müddəti və tezliyi də artırıldı. 27 may 1960 ilində Türkiyədə baş verən hərbi çevrilişdən bir müddət əvvəl, televiziya yayımı durdurulur və yalnız 10 oktyabr 1960-ci ildə televiziya yayımına "İnqilabla əlaqəli filmlərin göstərilməsi" şərti ilə icazə verilir. (3, 39) Hərbi çevrilişdən əvvəl hökumətin televiziyyaya soyuq münasibətinin əksinə, hərbi iqtidár televiziya və radio yayımına böyük maraq göstərir. Belə ki, 1961-ci ildə qəbul edilən yeni konstitusiyada radio və televiziya yayımına xüsusi yer verilir. Konstitusiyanın 121-ci maddəsində, radio və televiziya qurumlarının müxtar statusa malik olduları, və yayımda *tərəfsizliyin* əsas prinsip olduğu ifadə edilir. Həmçinin radio və televiziyanın mədəniyyət və təhsilə kömək funksiyası daşıdığı qeyd edilir (5, maddə 121).

60-ci illərin ortalarında Türkiyədə 5000-ə yaxın qəbuləcisi mövcud idi. Bunlardan çoxu ümumi yerlərdə, restoranlarda, otellərdə, mağaza vitrillərində, universitetlərdə və s. yerlərdə idi. 6 iyun 1969 İstanbul Texniki Universitetinin bir qrup tələbələri, televiziyanın kapitalizmə xidmət etdiyini

iddia edərək universitetdəki televiziyanın studiyasını əla keçirərək bəzi avadanlıqları məhv etmişdir. Bu səbəb ilə İTÜ TV yayımı may 1970-ci ilə qədər dayandırılır. (5,59) 1971 ilində konstitusiyanın 121-ci maddəsi dəyişdirilərək, "televiziya və radio stansiyalarının yanız dövlət tərəfindən qurulur" ifadələri əlavə olunur. Həmin ilde İTÜ TV-ye aid studiya və cihazlar, TRT-yə verilir. Beləcə 20 ilə yaxın müddətdə İstanbul Texniki Universiteti tərkibində laborotoriya şəraitində, elm adamları tərəfindən əsasən elmi araştırma məqsədi ilə yayımlanan İTÜ TV-nin yayım hayatı bitir. İTÜ TV sayasında Türkiyə xalqı televiziya ilə tanış olur. İTÜ TV ilk dəfə futbol oyununun canlı yayımı kimi bir çox ilklərə imza atır. İTÜ TV yayımlarının 50 faizi müsiki verişlər, 20 faizi kino, 30 faizi isə səhəbət proqramları təşkil edirdi. (5,34-35)

Hərbi çevirilişin ardından dövlət tərəfindən televiziyyaya maraq olduqca artır. Yeni iqtidar, ümmükrəplika televiziya yayımı üçün 1962-ci ildə ilk addımları ataraq Almaniya Federativ Respublikası ilə texniki dəstək və mütəxəssislərin yetişdirilməsi üçün müqavilə imzalayır. Türkiyə hökuməti tərəfindən 1963-cü ildə qəbul edilən ilk "5 illik iqdasıdı inşaf planı"na ümmükrəplika televiziyanın qurulması da daxil edilir, amma televiziya stansiyalarının qurulmasının bahali olması səbəbi ilə, öncə radio stansiyalarının ölkənin hər tərəfində qurulması öncə çəkilir. Türkiyə Radio Televiziya Qurumu (TRT) 1 may 1964-cü ildə xüsusi qanun ilə, muxtar hüquqi şəxs olaraq qurulur. TRT-nin qurulması ilə "Türk Telsiz Telefon A.Ş." dövlət şirkətinə aid İstanbul və Ankara radioları TRT-yə təhlükə verilir. Həmin il TRT televiziya yayımı üçün öyrətiləcək personal qəbulu elan edir və Almaniyaya bir qrup təcrübəçi göndərir. 1966-ci ildə TRT tərkibində Ankara şəhərində televiziya studiyası quruludu və 31 yanvar 1968-ci ildən etibarən ilk sınaq yayımları həyata keçirildi. (6, 50-55) TRT yayımının ilk illərində sənədlə filmlərə üstünlük verilirdi. Televiziyyaya Almaniya tərəfindən verilən dəstək səbəbi ilə, yayınların bir hissəsi Almaniyaya həsr edilirdi. Almaniya tərəfindən Türkiyəyə hadiyyə edilən televiziya texnologiyası ancaq aq-qara translyasiyaya imkan verirdi. Jurnalistika tarixçisi Aysel Azizin fikrinə görə, qərbə rəngli televiziyanın istifadə edildiyi dövrda Türkiyəyə köhnə texnologiya verilməsinin məqsədi, galəcəkdə ölkəyə rəngli teleyayım texnologiyalarının satılmasına fürsət yaradılmışdır. A.Aziz, beləcə Türkiyənin televiziya texnologiyasına daha artıq xərcləmə elədiyini vurgulayır (6,35-36).

Türkiyədə 1971-ci ildəki dövlətə hərbi müdaxilənin ardından, konstitusiyanın radio və televiziya yayımı haqqındaki 121-ci maddəsi dəyişdirilərək, radio və televiziya yayımının yalnız dövlət tərəfindən təşkil ediləcəyi ifadə edildi. Hamçinin, TRT haqqda qanun da dəyişdirilərək, TRT-nin "muxtar" statusu "tərəfsiz" oldu. Bu müddətdə, TRT-nin iqtidar tərəfindən birbaşa idarə vəsitsəsi gücləndirildi (6, 41-42).

1971-ci ilin sentyabr ayında İzmir, noyabr ayında isə İTÜ TV-dən alınan texnologiya vəsitsəsi ilə İstanbul televiziyası fəaliyyətə başladı. Beləcə TRT rəsmi və faktiki olaraq, televiziya sahəsində monopoliya yaratdı.

Televiziya yayım gücünün genişlənməsi, əhalı tərəfindən də televiziyyaya marağın artmasına səbəb oldu. Türkiyə Dövlət Statistika Qurumunun məlumatına görə 1969-cu ildə 25 000 televiziya alıcısı var idisə, (Hər min nəfərə 0,7 ədəd) 1972-ci ildə artıq ölkədə 102 000 televiziya alıcısı qeydə alınmışdı (Hər min nəfərə 2,7 ədəd) (7,782).

Türkiyədə televiziyanın ilk illərini arşadıran Canan Dural qeyd edir ki, bu illərdə, xüsusi ilə Almaniyyaya işləməyə gedən türklər ailələrinə hadiyyə olaraq televiziya göndərirdilər. Televiziya yayımı olmayan bölgələrdə hələ, televiziya uzun müddət evdə üstü örtülü olaraq "mebel" kimi var olub. Sərhədyanı bölgələrdə isə, yerli əhalı dili bilmədikləri halda, qonşu ölkələrin kanallarını izləyirdilər. C. Dural qeyd edir ki, bu illərdə televiziya olan evə qonşular xüsusi ilə teleyayım saatında qonaq gələrdi. Hətta bu hala, türk dilində qonaq mənasına gələn "misafir" sözündən törəmə "telemisafir" deyimini istifadə edərdilər (8, 122-130).

Dövlət Planlaşdırma Təşkilatı tərəfindən hazırlanın 1973-1977 illərinə aid "III İqdasıdı Inşaf Planı"-nda televiziya sahəsinə investisiyalara geniş yer verildi. Plana uyğun olaraq ölkə ərazisində, xüsusi ilə şəhərlərdə və sərhəd bölgələrində televiziya ötüçüləri quraşdırıldı. Belə ki, Türkiyə ilə sərhəd ölkələrdə televiziya ötürütü texnologiyasının daha çox inkişafı səbəbi ilə, sərhəd bölgəsindəki əhalı, həmçinin ölkələrin (SSRİ, Bolgaristan, Yunanistan, İran, İraq, Suriya) teleyayımını izləyirdilər. Plan, televiziya yayım sahəsini ölkə əhalisinin 80 faizi əhatə edəcək səviyyəyə çatdırmaq məqsədi güldürdü (7,612).

TRT 1972-ci il Mart ayından etibarən özəl reklam yayımları qəbul etməyə başlayaraq, Türkiyənin reklam bazarına daxil olur. Bu illər ərzində TRT teleprogram növlerini artırır, yeni əyləncə, müsiki proqramları istehsal edilir. Həmçinin TRT tərəfindən canlı yayımlanan 30 oktyabr 1973-də Boğaziçi köprüsünün açılış mərasimi və 28 dekabr 1973 İsmet İnönü daftı mərasimi böyük kütlələr tərəfindən izlenilir. TRT Ankara televiziyyası, 1974-cü ildən etibarən həftənin 7 günü, 50 saat yayılmasına başlayır. TRT 1974 ilində Kipr Sülh Hərəkatını yayımlayırlar. 1970-ci illərin ikinci yarısında Türkiyədə tez tez iqtidar koalisiyalarını dayışması ilə birlikdə, TRT rəhbərləri də dayışır və bu televiziyanın inşafını ləngidir. 1980-ci ildəki hərbi çeviriliş ilə, TRT-yə senzura təbiq edilir, işçilərin böyük qismi işdən çıxarılır, quruma hərbi rəhbər təyin edilir.

1981-ci ildən etibarən TRT rəngli yayımı keçmək üçün fəaliyyətə başlayır. Tamamən rəngli yayım qərb ölkələrindən təxminən 20 il gec, 1984 ilində fəaliyyətə başlayır. Artan proqram, film və izləyici ilə, 1986-ci ildə ikinci telekanalı TRT-2 yayım həyatına başlayır. Artıq 1987-ci ildə dünyada

inkşaf edən peyk yayımına Türkiye də qatılaraq, "İntelsat" peykində TRT-1 və TRT-2 kanalları yayınlanmağa başlayır. 1989cu ildə isə TRT tərkibində daha 2 kanal TRT-3 və cənub-sərqi Türkiyəni şəhər edən GAP-TV fəaliyyətə başlayır. Çok keçmədən, 1990-ci ildə təhsil məqsədi TRT-4 və Avropadakı türklərə hədəflənən TRT-INT fəaliyyətə keçir. SSI-nin dağlıqlıdan sonra Türkiyənin marağın yenicə müstəqillik qazanmış türkdilli dövlətlərə artır. Əlbətdə bu televiziya sahəsindən də yan keçmir. 1993-cü ildə Qafqaz və Orta Asiya ölkələri auditoriyasına hesablanmış TRT-AVRASYA fəaliyyətə keçir. Həmçinin 1995-ci ildə Türkiyə Parlamenti-nin hesabat-larının yayınlandığı TBMM TV 1995-ci ildə TRT tərkibində səkkizinci kanal olaraq yayım həyatına başlayır. 2008-ci ildə ilk yerli uşaq kanalı TRT Çocuk açılışını edir. 2009-cu ildə AK Parti hökuməti tərəfindən "kürd problemi"nin həlliinə dair aparılan siyasetin davamı olaraq TRT-nin ilk dəfə fərqli dildə - TRT-6 kürçə fəaliyyətə başlayır. Kanalın adı 2015-ci ildə TRT Kurdi olaraq dəyişdirilir. Eyni ildə, fərqli ölkələrin türkçələri ilə yayımlanan və digər ölkələrdəki türksöylü auditoriyaya hesablanmış TRT Avaz fəaliyyətə başlayır. Daha sonralar, səndəli filmlərin yayınlandığı TRT Belgesel, musiqi proqramları yayınlanan TRT Müzik, idman proqramlarının yayınlandığı TRT Spor, dini proqramların yer aldığı TRT Diyanət, xəber mərkəzli TRT Haber, əsəbdilli auditoryaya hədəflənən TRT-El Arabia fəaliyyətə daxil olur.

TRT 1998-ci ildən etibarən xarici təmsilciliklər qurmağa başlayır. İlk xarici təmsilcilik-Almanyanın ardından, 1999-cu ildə Türkmenistanda, 2000-ci ildə Azərbaycanda, Misirdə, Belçikada, 2002-ci ildə ABŞ-da, 2004-cü ildə Özbəkistanda açılır.

Halhazırda TRT tərkibində 14 kanal, 16 radio stansiyası, 41 dildə yayımlanan xəber saytları, teleteks yayımı, "Televizyor", "TRT Çocuk", "Radyovizyon" jurnalları fəaliyyət göstərir. (9)

TRT tərəfindən frekans yayımına əlavə olaraq, 1980-ci ildə "Orta Doğu Video" şirkəti tərəfindən İstanbul və Ankaranın bəzi məhəllələrində kabel televiziyası yayımına başlanıldı. Bu yayım 1981-ci ildə hərbi çevirilişin ardından durduruldu. 1988-ci ildə dövlətə aid PTT-şirkəti tərəfindən İstanbul, İzmir və Ankarada televiziya yayımı üçün fiberoptik kabel çəkilişinə başlanıldı. Daha sonra PIT, peyk vasitəsi ilə qəbul edilən xarici telekanalların kabel xətti ilə yayımı üçün TRT ilə əməkdaşlıq müqaviləsi imzalandı. 1990-ci ildə kabel televiziyanın yayım şəhəsinə, Adana, Bursa, Kayseri, Konya, Gaziantep, Kocaeli və Antalya vilayətləri daxil edildi.

1990-ci ildə artıq bir çox evdə peyk qəbul edicisi ilə xarici kanallar izlənilirdi. Liberalist siyasi fikri ilə bilinən başnazarı Turquf Özal, 1990-ci ildəki bir açıqlamasında xaricdə türk dilində kanal yayımının qadağan olmadığını, xaricdən bir kanal kiralanaraq özəl yayımın mümkün olduğunu

ifadə etməklə, özəl telekanalın açılması üçün qanunda boşluğun olduğunu vurgulayır. Həmən il, Rumeli Holding sahibi Uzan ailəsi, Almaniyada "Magic Box Incorparesed" şirkəti qurur, Türkiyə ərazisində fəaliyyət göstərən "Eutelsat F 5" peykində 2 kanal kiralayaraq 7 may tarixindən etibarən ilk özəl kanal olan "Magic Box Star 1" adlı kanal ilə yayına başladı. Daha sonralar, başnazarı T. Özalın da bu şirkətə ortaç olduğu ortaya çıxdı. (11, 116-118) Bir çox siyasi təzqilər və məhkəmə arasdırmalarına cavab olaraq, yeni kanal, xaricdə qeydiyyatda olduğu üçün yerli qanunlara tabe olmaq məsuliyyətində olmadığı ifadə edirdi. Magic Box Star 1, TRT-nin mütəxəssis kadrlarını öz tərkibinə qatdı. TRT-nin heç bir maliyə vəsaiti ödəmədən yayılmış futbol oyunlarına, pul vəsaiti verərək yayım hüququnu aldı. Həmin illərdə ən çox izlənən verilişlərin əsasını canlı futbol yayımıları olduğunu nəzərə alsaq, yeni kanalın qısa müddətə Türkiyədə populyarlaşmığının təsadüfi olmadığını görmək olar. Həmçinin yeni kanal, reklam bazارında da canlılıq götərdir. Belə ki, qısa zamanda yüksək reyting qazanan kanal həm də uczu reklam platforması təklif edirdi. Təbii ki, reklam təhləklərinin çoxalması, yayım saatının böyük hissəsinin reklamlara verilməsi ilə nəticələndi. Məsələn, illərdə yayımlanan "Olacak O Kadar" programının hər 4 dəqiqəsində 7 dəqiqə reklam yayımlanırdı. TRT ilə Magic Box Star 1 kanalı arasında reyting "mühərribasının" ən qızışın 1990-1991 yeni il gecəsi yaşandı. Beləki Star 1 izleyicilərinə avtomobil hədiyyəsi vəd etməsi, ilə kanala gələn çoxlu zənglər səbəbi ilə ölkənin birçox vilayətində telefon stansiyalarında nasazılıqlar yaradı. Həmin gecə kanal, TRT-dən fərqli olaraq efrə, qadağan olunmuş musiqiçiləri və rəqqasları çıxardı və yeni il lotoreyasında qazanan rəqəmərləri TRT-dən qabaq açıqlayaraq, reytingin yanında böyük fərqli qalib oldu. Star 1 1991-ci ildəki Körfəz mühərribasını CNN ilə bərabər canlı yayımladı. İlk özəl telekanal, Uzan ailəsi və Ahmet Özal arasında narazılıqlı səbəbi ilə 1991-ci ilin sonlarında, Uzan ailəsinin tək sahibliyi ilə adını Star Int olaraq dəyişirək yayına davam etdi. Uzan ailəsinin kiraladığı ikinci kanal 1992-ci ildən etibarən "TeleOn" adı ilə fəaliyyətə başladı. Kanal əsasən musiqi klipləri və futbol yarışlarını yayımlayırdı. Daha sonra kanalın adı "Kral TV" olaraq dəyişdirildi. 1992-ci ildə həmçinin digər özəl telekanal "Show TV" də fəaliyyətə başladı Erol Aksoyun sahibi olduğu bu kanala, Uğur Dündar, Mehmet Ali Birand kimi usta jurnalistlər dəvət edildi. 1993-cü ilə E.Aksoyun daha bir kanalı Cine 5 yayım həyatına başladı. Cine 5-in efrinini böyük hissəsinini kinofilmər tuturdı. Bundan əlavə olaraq 1992-1993-cü illərdə Kanal 6, HBB, TGRT, Kanal D, ATV və Samanyolu kanalları yayına başladı. Yeni kanallar, televiziya yaradıcılığına yeni rənglər qataraq, bu sahənin inşafına əhəmiyyətli töhfələr verdi. Yeni kanallar televiziya reklam bazarını genişləndirdi. Əlbətdə yaranan rəqabətdə, TRT olduqca zərər görərək reklam bazarda payı olduqca azaldı. Rəqabət mühiti TRT-nin inşafına məcburiyyət

yaratdı. Belə ki, TRT də yeni kanallara bəzi sahələrdə uyğunlaşmağa başladı. Məsələn, digər kanallar kimi TRT də 24 saatlıq yayımı başladı, yeni populistik programlara yer verdi.

1990-cü ildə faktiki olaraq qaldırılan TRT monopoliyası, 1993-cü ildə konstitusiyada dayışıklılık ilə rəsmi status qazandı. Beləcə, özəl kanalların açılması üçün hüquqi zəmin yaradı. 1994-cü ildə “Televizyaların Qurulması Haqqında” qanun qəbul edildi və həmin il televiziya və radiolarla nəzarət funksiyası daşıyan “Radio Televizyon Üst Kurulu” (RTÜK) fəaliyyətə başladı.

Türkiyədə ilk tematik xəbər kanalı isə, Cavid Çağlar tərəfindən 1996-ci ildə “NTV” adı ilə qurulmuşdur. Doğan Media Holdingi 1999-cu ildə bu kanalları almışdır. Həmin il, holding daha bir xəbər kanalını olan “CNN Türk”-ü ABŞ mərkəzli CNN kanalı ilə birləşdirmişdir.

1990-ci illərin əvvəlləridə Türkiyə öz peykinin orbitə çıxarılması üçün çəhəmalaşma başladı. Türkiyənin ilk sənii peyk “Türksat 1A” 23 yanvar 1993-cü ildə orbitə göndərilmiş, lakin 12 dəqiqə sonra qəzaya uğramışdır. Peyk siğortalandığı üçün yeni peyk siğorta şirkəti tərəfindən pulsuz təmin edildi və 11 avqust 1994-cü ildə “Türksat 1B” peyk uğurla orbitə çıxdı və oktyabr ayından fəaliyyətə başladı. Beləcə Türkiyə kosmosda peyki olan 14-cü ölkə oldu. 2001-ci ildə ikinci peyk- “Türksat 2A” xidmətə başladı. 2008-ci ildə “Türksat 3A”, 2013-cü ildə “Türksat 3USAT”, 2014-cü ildə “Türksat 4A” və 2015-ci ildə “Türksat 4B” sənii peykləri fəaliyyətə başladı. Halhazırda bu peyklər vasitəsi ilə, həm Türkiyə həm də digər ölkələrin telekanallarının, Yaxın Şərqi, Balkan, Qafqaz, Orta Asiya, Cənubi Avropa, Şimali Afrika bölgəsində yayımı hayata keçirilir. (12)

Halhazırda Türkiyənin televiziya sektoru dünyada aparıcı ölkələr arasındadır. Televiziya Türkiyədə ən əsas kommunikasiya vasitəsidir. Türk televiziyası taxminən 1 milyard dollarlıq pay ilə, reklam bazarında on böyük hissəyə sahibdir. Ölkə ərazisində yerləstü, peyk, kabel, internet televiziyası fəaliyyət göstərir. Televiziya programları və kanalları da tematik nəzərdən müxtəliflik mövcuddur. Televiziya, Türkiyə əhalisinin əsas, məlumat, əyləncə sahəsi olaraq ən çox asudə vaxtin sərf olunduğu platformadır.

Türkiyədə televiziyanın yaranması, tarixi-xronolojik inkişafını nəzəre alaraq, onu 4 mərhələyə bölmək olar. İlk mərhələni “Laboratoriya və sinaq” mərhələsi adlandırmaq olar. 1952-1971-ci illərə təsadüf edən bu mərhələdə Türkiyə ilk dəfə televiziya ilə tanış olur. Bu illərdə ilk televiziya kanalı İTÜ TV İstanbul Texniki Universiteti tərkibində laboratoriya şəraitində fəaliyyətdə olur. Bu kanalın əsas məqsədi tələbələrə teleyayım haqqında praktiki biliklər vermek idi. 1968-ci ildə TRT də teleyayımlara başlayır. Bu mərhələnin əsas xüsusiyyəti, bir çox ilklerə şahid olmasıdır. Bu mərhələdə Türkiyədə televiziya tam formalaşmadıqdan sonraq mərhələsi adlandırmaq daha məqsədə uyğun olar. İkinci mərhələ isə “TRT monopoliyası” olaraq

adlandırmaq olar. 1971-1990-ci illəri əhatə edən bu mərhələdə TRT Türkiyədə rəsmi olaraq yeganə teleyayım hüququna malik qurum olduğu üçün bu sahədə monopoliyaya sahibdir. Bu illərdə TRT-nin ləng inkişafı nəzərə çarpır. 1984-ci ildə TRT-nin rəngli yayımı qərbədən 20 il sonra keçir. Bu mərhələdə televiziya ölkə ərazisində olduqca yaygın vasitəyə çevrilir. Üçüncü mərhələ isə, TRT monopoliyasının faktiki olaraq dağılmış ilə əlaqədər olaraq, “İlk özəl televiziyalar” mərhələsi adlandırmaq olar. 1990-1994 arası bu mərhələdə peyk vasitəsi ilə ilk özəl telekanalların yaranması, reklam bazarının radikal dəyişməsi, yeni televiziya formatlarının yaranmasını nümunə göstərmək olar. Bu mərhələdə yeni kanallar qanunlar ilə tənzimlənmədiyi üçün, özəl kanalların tənzimlənmə mexanizmi mövcud deyildi. Nəhayət son mərhələ isə 1994-cü ildən günümüzzü əhatə edir. Bu mərhələni “Muasır dövr” də adlandırmaq olar. 1994-cü ildən etibarən özəl telekanallar üçün hüquqi baryer qaldırıldı və televiziya sahəsinə nəzarət edən RTÜK quruldu. Həmçinin bu dövrdə yeni televiziya sahələri-internet televiziyası yaradı. Bu mərhələdə, ölkədəki iqdisadi inkişafına paralel olaraq televiziya sürətlə inkişaf etti. Özəl sektorun investisiyaları ilə, Türkiyə televiziyanın inkişafının qərəb arasında fərqli nisbatən azaldı. Bu fərqli hal hazırda da Türkiyədə televiziyanın inkişaf tendensiyasına uyğun olaraq azalmaqdadır.

## ƏDƏBİYYAT

1. Neşe Kars, Radyo-Televizyon Haberciliği, İstanbul, DER Yayınları, 2010.
2. Aysel Aziz, Radyo Yayıncılığı, Ankara, Nobel, 2006.
3. Halit Kivanc, Telesafir “Bizde TV Böyle Başladı”, İstanbul, Remzi, 2002.
4. Resmi Gazete (Arxiv) 31 may 1961
5. Servet Yanatama, Türkiye'de televizyon yayınlarının başlaması ve gelişimi: İTÜ TV, 2007
6. Aysel Aziz, *Türkiye'de Televizyon Yayıncılığının 30 Yılı*, Ankara, TRT, 1999.
7. <http://www.kalkinma.gov.tr/Lists/Kalknma%20Planlar/Attachments/7/plan3.pdf>
8. Canan Dural TASOUJİ, Türkiye'de televizyonun ilk yıllarına ilişkin sosyo-kültürel bir inceleme Ankara-2015
9. <http://www.trt.net.tr/Kurumsal/Tarihce.aspx>
10. Hülya Yengin, Ekran Büyüüsü, İstanbul, Der, 1994.
11. <https://www.turksat.com.tr/tr/hakkimizda/uydu-tarihcesi>

**Elmi rəhbər: prof. Allahverdi MƏMMƏDLİ**